

“Mən deyilənin deyil, yazılanın qaldığına inanıram...”

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün deyərini bilir, onun üzərində zərgər dəqiqiliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim “söz” haqqında anlayışımıza yeni bir mənə getirir. “Söz adamı” layihəsinin növbəti qonağı tədqiqatçı, yazar Dilqəm Əhməddir.

- Dilqəm bəy, öncə ənənəvi səslənsə də, belə bir sual vermək istəyirəm: Necə oldu ki, mühacirət ədəbiyyatını tədqiq etməyə başladınız?

- Mən tələbəlik illerində etibarən Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin həyatını öyrənir, onunla bağlı çap olunan kitabları toplayırdım. O zamanlar düşünürdüm ki, Rəsulzadə və onun silahdaşları haqqında hər şey yazılıb, yeni bir şey yoxdur. Amma zamanla gördüm ki, məsələ heç də düşündüyüm kimi deyil. İstər 23 aylıq cümhuriyyətimiz, istərsə də, mühacirət həyatımız olduqca zəngindir və əslində, öyrənilənlər çox cüzi bir hissədir. Bu baxımdan mən də bu sahə ilə daha dərindən maraqlanmağa başladım. Bir təsadüf nəticəsində 2014-cü ildə mühacir şair Almas İldırımın internet üzərində orijinal bir fotosunu əldə etdim. Foto digər mühacir Mirzəbala Məhəmmədzadəyə imzalanmışdı. Mən bu fotonu əldə etdikdən sonra Türkiyədə yaşayan şəxslərə əlaqə qurdum, onda bizi aid başqa nələrin olduğunu soruşdum. Həmin şəxs əlinde olan Azərbaycana aid materialları bir-bir mənə göndərməyə başladı. Mən o qədər həyəcan keçirdim ki, sözün həqiqi mənasında əlim-ayağım esdi. Çünkü onun göndərdiyi materialları Azərbaycanda bilinmirdi və bunları mütləq alıb tariximizə qazandırmaq lazımdı. Belə də etdim. Hər ay o şəxsin arxivindəki materiallardan almağa başladım. Material o qədər çox idi ki, buna maddi imkanım yetmədi, başladım feysbuk üzərində vətəndaşlardan pul toplamağa. Sağ olsunlar, xeyli dəstək gəldi. Eləcə də, bir şirkətə layihə yazdım, onlar da kömək etdi. Nəticədə iki kitablıq material aldım. Xüsusi qeyd edim ki, bu kampaniyama Avropada yaşayan azərbaycanlılar daha həssaslıq göstərdilər. Görünür, qurbanlıdə yaşayanlarımız mühacirət irlisinin necə həssas olduğunu daha yaxşı bilirlər. Tədqiqatlarında mənə hərəkəti professor Ədalət Tahirzadə və Ankarada yaşayan mühacirətünas alım Ömer Özcan bəy çox kömək etdilər.

- Bildiyim qədər kolleksiyanzıda maraqlı tarixi sənədlər, şəkillər var. Bu kolleksiyalar içərisində ən çox dəyər verdiniz kolleksiya nümunəsi hansıdır?

- Ən çox dəyər verdiyim iki material var. Biri “Mühacirərin dönüsü” kitabımızın üz səhifəsinə qoyduğumuz fotodur. Bu, Məhəmmədəmin Rəsulzadənin başçılığı ilə İstanbulda olan Azərbaycan nümayəndə həyətinin Osmanlı heyəti ilə çəkdirdiyi fotodur. Fotoda azərbaycanlılardan Rəsulzadə, Xəlil bəy Xasməhəmmədov, Aslan bəy Səfikürdski, Əhməd bəy Pepinov, Əbdülhəmid Qaytabaşı var. Ən çox pul ödədiyimiz material da budur. 600 dollar. Digər ən qiymətli material Azərbaycan Cümhuriyyətinin ilk gerbinin sulu boyası ilə çəkilmiş təsviridir. 1920-ci illərdə mühacirətdə naməlum rəssam tərəfindən çəkilib. Bilirsınız, gerb Cümhuriyyət dönenində təsdiqlənsə də, istifadə edilə bilmədi. Gerbi mühacirətdə Rəsulzadə təbliğ etdi.

- Heç olubmu bu kolleksiyaları sizdən pulsuz təklifi ilə almaq istəyənlər olsun?

- Kolleksiyamı Azərbaycanda müxtəlif muzeylər, kitabxanalar istəyib. Amma qar-

şılıqsız. Mənim dövlət kitabxanalarına, müzeylərinə böyük hörmətim var, özüm də onlardan faydalananıram. Sadəcə İstanbulda yaşadığım iki il müddətində gördüm ki, burada fərdi muzeylərə böyük maraq var, artıq ənənə formalaslaşdır. Ona görə də mən də Bakıda fərdi muzey və kitabxana açmaq arzusundayam. Adını da “Cümhuriyyət muzeyi” kimi düşünmüşəm. Bu işdə mənə dövlət, biznesmenlər kömək etsə, çox sevinərəm. Hələ ki arzu olaraq qalır.

- Mühacirət ədəbiyyatını araşdırarkən daha çox hansı çətinliklərlə qarşılaşırsınız?

- Mühacirət irlərimiz Avropa və Türkiyədə olduğu üçün mütləq şəkildə bu ölkələrdə olmaq lazımdır. Mən İstanbulda yaşadığım müddədə oranın kitabxanalarında bizi aid xeyli materialların surətini çıxardım. Mühacirət irlərin əməkdaşlıq etdiyi jurnallar bizim kitabxanalarda yoxdur. O materiallar üzərində çalışmaq üçün mütləq İstanbul, Ankara, Qars, Amasya kimi şəhərlərdə yaşamaq lazımdır. Hazırda Bakıdayam, əlim çatmır. Ona görə də müntəzəm şəkildə o şəhərlərdə qalmaq lazımdır. Bu işe maddiyyat tələb edir. Mənim araştırma ilə bağlı yeganə çətinliyim maddi problemlərdir. Olur ki, nadir materiallar satışa çıxır, ala bilmirəm. Çünkü vətəndaşlar da bir yerə qədər dəstək ola bilir. Mən Türkiyədə auksionları, qədim kitablar satan şəxsləri müntəzəm izləyirəm. Təəssüf ki, gözümün qabağında nə qədər dəyərli materiallar pul olmadığı üçün başqalarına qismət olur.

- Bizim arxivlərdə mühacirətlə bağlı sənədlər hansı vəziyyətdədir?

- Hərəkəti Ramiz Abutalibov illərdir ki, Avropadakı mühacirət arxivlərin ölkəmizə gətirir. Xüsusən, Əlimərdən bəy Topçubaşovun, Ceyhun Hacıbəylinin arxivləri onun sayəsində vətənimizdədir. Ramiz bəy özü də bu mövzuda xeyli kitab müəllifidir, yaşına və səhəhetinə baxmayaraq hazırda da eyni həvəslə çalışır. Allah ona can sağlığı versin. Xüsusən, onun gürcü tarixçisi Giorgi Mamulia ile birlikdə yazdığı “Odlar yurd” kitabı mühacirət tariximizə öyrənilməsində əvəzsiz qaynaqdır. Professor Ədalət Tahirzadə Cümhuriyyət tələbələrindən mühacirətə yaşıyanların həyatını tədqiq etib, onların nəsilləri ilə görüşüb, xeyli material əldə edib. Nəsiman Yaqublu Sovetlərin dağıldığı ilk illərdə Azərbaycan mühacirət tarixini tədqiq edir, Polşa arxivlərində çalışıb, topladığı materialları arxivlərimizə təqdim edib. Uzun illərdir Türkiyədə yaşıyan tədqiqatçıımız Əfqan Vəliyev böyük bir arxiv mehv olmaqdan xilas edib və dövlət arxivlərinə hədiyyə edib. Hazırda Azərbaycanın Macarıstandakı səfiri olan Vilayət Quliyev mühacirətə aid nadir mətnləri “525-ci qəzet”də illərdir bizi təqdim edir. Həmçinin Abid Tahirli, Xaləddin İbrahimli, Nikpur Cabbarlı, Xanlar Bayramov, Əli Şamil, Musa Qasımlı, Bədirxan Əhmədli, Akit Aşırı, Mehdi Gəncəli, Tahir Əliyev kimi alimlərimiz illərdə bu mövzu etrafında çalışıb, arxivlərimizə xeyli material qazandırıblar. Yəni mən arxivlərimizin qənaətbəxş olduğunu hesab edirəm.


- Bu həftə “Fərqliklər” kitabınızı imza günü olacaq. Kitab haqqında oxuculara nə deyə bilərsiniz?

- Kitab mənim 20-dən çox məqaləmdən ibarətdir. Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Cəlil Məhəmmədquluzadə, Almas İldırım, Rəsulzadə, Üzeyir Hacıbəyli, Nuru paşa, Ruhulla Axundov, İsmayııl Qutqaşlı, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmmədsəid Ordubadi və di-

gər şəxslərin həyatı ilə bağlı oxucuları məraqlandıracaq bilgilər təqdim etmişəm. Kitabda şəxsi arxivimdə olan Əli bəy Hüseynzadənin hələ “Həyat” qəzetində çalışarkən İstanbula göndərdiyi məktubun mətni yer alıb. Elecə də, kitabda Topçubaşovun, Rəsulzadənin, Əhməd bəy Ağaoğlunun arxivimdə olan yeni fotosunu təqdim etmişəm. Bu baxımdan kitab zəngindir və rəğbət qazanmasının səbəbi də budur.

- Belə bir təəssürat yarana bilər ki, geosiyasi baxımdan Azərbaycan mühacirət həyatı daha ağır olub. Qonşu ölkələrdə vəziyyət necədir?

- Azərbaycan siyasiləri mühacirətdə dəha çox gürcüler, kırımlılar, idil-urallılar və



türküstənlərlə yaxın əlaqələr qurublar. Şimali Qafqaz nümayəndələri ilə münasibətlərimiz bir qədər dəyişik olub. Bir qism mühacirimiz onlarla yaxın münasibətdə olub, amma Rəsulzadə qanadı məsafə saxlayıb. Bunun da bəlli səbəbleri vardi. Azərbaycan mühacirətinə Avropada böyük maraq olub. Təsadüfi deyil ki, böyük şəxsiyyət Pilsudski Rəsulzadəyə dəstək verib, “Prometey” cəmiyyəti yarandıqdan sonra Azərbaycan mühacirəti xeyli aktivləşib. II Dünya mühəribə illərində Almaniya mühacir siyasilərə maraqlanıb, legionların qurulmasına onlardan faydalayıb. Mühacirələr də daim çalışıblar ki, həm maddi olaraq dəstək tapşınlar, həm də onların siyasi iddialarını həyata keçirəcək qurumlarla münasibət qururlar. Əlbəttə ki, mühacirətə ağırlı həyat deməkdir. Mühacirələrin bir-birilərinə yazdığı məktublardan görürük ki, necə kasıbılıq içinde yaşayıblar. Rəsulzadə həm də səhətinə görə xeyli əziyyət çekib. Amma buna baxmayaraq öldükleri günə qədər Azərbaycan davasını aparıblar. Qonşularla müqayisədə isə ümumi vəziyyətin eyni olduğunu görünür.

- Bədirxan Əhmədlinin mühacirət ədəbiyyatının təşəkkülü, problemləri mövzusunda yazmış olduğu məqalədə belə bir məqam var: ”Ümumən, ədəbiyyatşunaslığımızda mövcud olan bir neçə qüsür mühacirətşunaslıqdan da yan keçməmişdir; birincisi, opponentin argumentinə qarşı fakt qoymaqla əvəzinə, bir və ya bir neçə cümlə ilə sözünü deyib keçmək;” Bu fikrə münasibətiniz necədir?

- Şübhəsiz ki, hər sahədə olduğu kimi mühacirətşunaslıqda da bir məsələ etrafında fikir yürüdərkən ortaya fakt qoyması zəruridir. Mühacirətin ədəbiyyat tərəfindən ciddi problemlər yoxdur. Siyasi tərəfinin tədqiqində problemlər ortaya çıxır. Məsələn, mühacirətdə Rəsulzadə ilə Şəfi bəy Rüstəmbəyli arasındaki qarşışdırma, elecə də Topçubaşovla Rəsulzadə arasındaki

problemlər. Bu mövzuları araşdırarkən çox diqqətli olmaq, oxuculara zərərli bilgilər ötürməmək lazımdır. Bəzən insanlar bu kimli faktları lazımsız məcraya yönəldir, böyük şəxsiyyətləri qaralamaq isteyirlər. Ona görə də mühacirətşunas alımlar bu məsələdə diqqətli olmalıdır.

- Nikpur Cabbarının Azərbaycan mühacirət nəşri kitabında B. Ağaoğlunun “Solovkidə gördüklərim” adlı sərgün xatirələrində danişılır. Həmin dövrün mühacirət ab-havası necə duyulur bu xatirələrdə?

- Bu xatirələr “Bildiriş” qəzetində çap olunub. Bilirsiniz ki, Azərbaycan Cumhuriyyəti işgal edildikdən sonra bolşeviklər milli aydınları, siyasetçiləri ya Nargin adasında güllələyir, ya da ki Sibirə sürgün edirdilər. Sürgün düşərgələrində biri də Solovki idi. “Bildiriş” qəzetində Solovkidən qaçanların orada gördükəri dəhşətli əziyyətlərdən bəhs edir. “Solovkidə gördüklərim” bir dəfə kitabça kimi çap olunub, amma yenidən daha yaxşı formada çapına ehtiyac var.

- Mühacir ədəbiyyatının nümayəndələri həm də söz adamları id. Ümumiyətlə, “Söz adamları” kimlərdir və onların cəmiyyətdə rolları nələrdən ibarətdi?

- “Söz adımı” deyildikdə, mənim beynimdə ilk önce neyise tarixə keçirə bilən adam canlanır. Bu baxımdan mühacirələrim də “söz adımı” olublar. Baş verən hadisəni tarix üçün yazmaq çox vacibdir. Mən bu gün Azərbaycan mühacirətini araşdırarkən kimlər dəha çox xatire, məqale yazıbsa, o şəxsiyyətlərə dəha çox hörmət bəsləyirəm. Çünkü o adamlar başa düşübər ki, həmin şəxslər Azərbaycanda tarixi yaradıblar, amma o tarixin itməməsi üçün onu yazmaq da lazımdır. Bu baxımdan mən mühacirətdə ən çox yazı yaranan Məhəmmədəmin Rəsulzadə, Mirzəbala Məhəmmədzadə, Məhəmmədsadıq Aran kimi şəxsiyyətləri dəha çox sevirəm. Çünkü onlar böyük bir irs qoypular. Biz mühacirət tarixini mehz onların əsərlərindən öyrənirik.

- Ədəbi mükafatlara münasibətiniz.

- Ədəbi mükafatlar vacibdir. Çünkü bu, həm yazıcının eməyini qiymətləndirmə üçündür, həm də ona maddi dəstək vermə üçün. Amma Azərbaycanda problem dəha çox mükafati verenlərlə bağlı olur. Ara-sıra eşidirik ki, hansı ədəbi mükafatın qiyməti nə qədərdir. Bu baxımdan obyektivlik təmin olunarsa, mükafatlandırma pis şey deyil.

- Dünya ədəbiyyatından oxumağa vacib bildiyiniz əsərlər.

- Mən XIX əsrəndən dəha XX əsr ədəbiyyatının öyrənilməsini və oxunulmasını məsləhət bilirəm. Özüm Corc Oruelli, Con Maksvell Kutzeeni, Dino Buzzatini, Knut Hamsunu çox sevirəm, bunların yazdıqları əsərləri vacib bilirəm.

- Müasir dövr Azərbaycan ədəbiyyatından kimləri oxuyursunuz?

- Şairlərdən Aqşin Yeniseyi, Qismət Rüstəmovu, Aqşin Evrəni, Elçin Aslangili, Könüll Həsənqulunu, Günel Şamilqızını, Emin Pirini, yazıçılarından Kənan Hacını, Həmid Piriyevi, Günel Eyvazlı və başqalarını izləyirəm.

- Son olaraq “söz” haqqında sözüñüz...

- Mən deyilənin deyil, yazılının qaldığına inanıram. Ona görə də söz mütləq şəkilidə yazıya çevriləlidir ki, tarixdə qalsın. Sokrat taleyi dünya tarixində həmişə olmur.

**Söhbətləşdi:
Tural Cəfərli**